

İbrahim Yusifoğlu

Qiymayın uşaqlara

(Uşaq qatillərinə)

Ay, günəş istəyirlər,
Nur ələnsin cahana.
Şeh, yağış diləyirlər,
Təbiət gəlsin cana.
İstəyirlər gül, çiçək
Ətri çöksün hər yana.
Raketləri, topları
Tuşlamayın onlara.
Tanrıdan gələn səsdi:
- Qiymayın uşaqlara!

Uşaqları gül üstə
Kəpənəklər gözləyir.
Səkilərdə gəzışən
Göyərçinlər səsləyir.
Bülbüllər, qaranquşlar
Şux nəgmələr bəsləyir.

Bu rəngarəng dünyani,
Boyamayın siz qara.
Ey insan qatilləri,
- Qiymayın uşaqlara!



Arzuları tumurcuq,
İstəkləri qönçədi.
Yaşamaq həvəsləri
Hər istəkdən öncədi.
Baxışları ovsunlu,
Gülüşləri incədi.
Dünyanın sinəsinə
Vurmayın ağır yara.
Ey insan qatilləri,
- Qiymayın uşaqlara!

Əl boyda uşaqların
Ömrünü söndürdünüz.
Gecə şirin yuxuda,
Yataqda öldürdünüz.
Neçə məsum körpəni
Ölümə güldürdünüz.
Bu vəhşi əməllərdən
Dünya gəlibdi zara.
Daha yetər, son qoyun,
Son qoyun terrorlara.
Bu Tanrıının səsidi:
- Qiymayın uşaqlara!